

# Sərbəst

## Hürriyyət

# Köhnə və təzə düşüncələr



(Frans Kafkaya)

Sənin bu əsərlərin,  
Bütün qənaətlərin,  
Təfəkkürün, idrakin  
Sübut edir ki, mənə  
cismində əllən gəlib  
Bilmək istəyirmiş ki,  
yaşamaq nə deməkdir.

Nə qadınla yaşadın  
(mən bilən, belə olub),  
Nə arağ, şərab içdin,  
Ən populyar, qorxulu,  
Xəstəlikdə yaşadın  
Səssiz və şikayətsiz,  
Uçub gətdin iləcə.

Gördün, yəqin eylədin  
İnsanlar nə xilqətdir,  
Bütün bu başarıyyat  
Nəhəng, həm də rəngarəng  
Onurğalı cüt ayaq  
Siçovul sürüşdüdü,  
Hamı bir-birin güdür.

Güdürlər, fikirləri  
Nə vaxt yox olacaqlar,  
Sənətdə bir üçlük var,  
Xoşagəlməz, qorxulu...  
Bir Nişə, biri sən,

Üçüncüsü də kimdir?  
Deməyə dəlm gəlmir.

Bu uçluk sübut edir  
Sübut edir ki, gerek  
İnsanlar bir-birine  
Əl tutan olaydılar  
Harda bir despot varsa,  
Birlişib onu dərhal  
İt kimi qovaydılar

Bu yoxdursa deməli,  
Ağlayan, inildəyən,  
Yalvaran - bu surulər,  
Siçovul surusudur  
Yırtıb, yeyib dağıdan,  
Siçovul suruləri  
Hamı bir-birin güdür,  
Eşşək palçığa batsa,  
Bir də qətiyyərdən  
Keçməz, öldürsən belə  
Bu kor qanmaz məxluqlar  
İyirmi səkkiz ildir  
Girirler o palçığa  
Sərvət, şən həvəsiylə

## F.H-ya

Hey atırsan oxları,  
Hey dəyir ona-buna.  
Hədəli nişan almaq,  
Ağlına da gəlməyir.  
Çünki möhkəm qorxursan,  
Qorxmaqda da haqlısan.  
Çünki əzərlər səni,  
Soldat sapoqu ilə,  
Adı göbələk kimi.  
İstədədsən şübhə yox  
Sənət abidəsinə.  
Yarada bilməyirsən,  
Çünki həqiqət əzdir.  
Həqiqətin gözünü içinə,  
Baxa bilmirsən, dostum.

## XANLARA

İşlərin necə gedir, bilmirəm,  
Yəqin ki, yaxşı getmir.

Yoxsa gözə dəyərdir  
Zəvqunmu çox böyükdür?  
Ağlın ya səxavətin?  
Ya bəlkə də urayın?  
Qəm yemə eynöv cavanı  
Heç görüşməmək belə,  
Yaddaşında əbədi  
qalacaqsan dağ kimi  
Alicanablıq ölmür.  
Bərəkatli, çikəkli alınmaz  
torpaq kimi  
Sən bir kiçik bayramsan...  
Bir bayram günü  
kimi sevinclər paylayaraq

## ÜZEYİRƏ

Heç nə gəlmir əlindən  
Xeyrixanlıqdan başqa.  
Sən səxavətli yox,  
Xeyrixanlıq yaşında  
Dəcəlliyin tükənəz,  
Təmizliyin daha çox  
"Divlərə" qalıb gəldin  
Bilmərəm mənim kimi  
yuz il yaşayacaqsan,  
Hətta yuz yaşında da  
görəcəklər uşaqsan

## ŞƏRQİYYƏ

Adın kimi məhni idin,  
Əsir edib urayımı  
Gozlərin pələng gozləri,  
Ağ uzunə səpişməkdir,  
Səhsiz qızıl dərnləri  
Bir şərq, məhni kimi,  
Əzidin olmağın,  
Sonsuz anğırılıyında  
Bilmərəm kimi isə  
Xoşbəxt etdin, bilmərəm...  
Özün xoşbəxt oldunmu?  
Mənə qaldı səxavətə  
Mənə baxıb zillənən  
O məğrur, sevgi dolu  
İtirə bilmədiyim,  
O laydasız qızıllar.

Saysız eyblərinin, hesabı yox, sanı yox,  
Canı butulkadadır, bədənində canı yox.

İnsanın ya bir ağılı, ya da vicdanı olar,  
Bunun isə həm ağılı, həm də ki, vicdanı yox.

Pədərinə büt edib, allaha döndəribdir,  
Eləbil ki, qalıbdır qapısı, eyvanı yox.

Sərtib vələdü-zina, özü isə ondan da pis,  
Həm müsəlman, həm kafir, gəl ki, din-imanı yox.

Səltənətdə nə varsa, hamısını satıbdır,  
Osetrini çox sevir amma fisincanı yox.

Şirazi, İsfahani hər il gəzib seyr edir,  
Amma bircə dəfə də Təbrizi, Zəncanı yox.

Gözləri mozalandır, sevgisi dərya qədər.  
Nifrəti ondan da çox, amma ki imkanı yox.

Bütün millətlərlə dost, təkə birindən başqa,  
Ünvansız bir məxluqdur, konkret ünvanı yox.

Ey Nicat oxlarını çox uzağa atırsan,  
Oxun da əcəb oxdur, tiyəsi, kamanı yox.

**ƏLİSA NİCAT**